


2015

№5



Filologiya masalalari



AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI
M. FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU

**FİLOLOGİYA
MƏSƏLƏLƏRİ**

Nº 5

*Toplu Azərbaycan Respublikası Prezidenti yanında Ali
Attestasiya Komissiyası tərəfindən rəsmi qeydiyyata
alınmışdır (Filologiya elmləri bölməsi, №13).*

*Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mətbu
nəşrlərin reyestrinə daxil edilmişdir. Reyestr №3222.*

**«Elm və təhsib»
Bakı – 2015**

Jurnalın təsisçiləri: Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutu və
«Elm və təhsil» nəşriyyatı

REDAKSİYA HEYƏTİ: akademik Ağamusa Axundov, akademik Vasil Məmmədəliyev, akademik İsa Həbibbəyli, akademik Tofiq Hacıyev, akademik Teymur Kərimli, AMEA-nın müxbir üzvü, f.ü.e.d., prof. Nizami Cəfərov, AMEA-nın müxbir üzvü, f.ü.e.d., prof. Əbülfəz Quliyev, AMEA-nın müxbir üzvü, f.ü.e.d., prof. Möhsün Nağısoylu, f.ü.e.d., prof. Vilayət Əliyev, f.ü.e.d., prof. Fəxrəddin Veysəlli, f.ü.e.d., prof. Qəzənfər Kazimov, f.ü.e.d., prof. Rüfat Rüstəmov, f.ü.e.d., prof. Məsud Mahmudov, f.ü.e.d., prof. Mübariz Yusifov, f.ü.e.d., prof. Qəzənfər Paşayev, f.ü.e.d., prof. Əbülfəz Rəcəbli, f.ü.e.d., prof. Nizami Xudiyev, f.ü.e.d., prof. Cəlil Nağıyev, f.ü.e.d., prof. Nadir Məmmədli, f.ü.e.d., prof. Kamilə Vəliyeva, f.ü.e.d., prof. Azadə Musayeva, f.ü.e.d., prof. Əzizxan Tənrıverdiyev, f.ü.e.d. Paşa Kərimov, f.ü.e.d., Məhəbbət Mirzəliyeva, fil.ü.f.d. Nəzakət Məmmədli.

Buraxılışə məsul: , akademik Teymur Kərimli

Rəyçi: filologiya elmləri doktoru, professor Nadir Məmmədli

Filologiya məsələləri. Bakı, 2015, № 5

ISSN 2224-9257

© "Elm və təhsil" nəşriyyatı, 2015

www.filologiyameseleleri.net

İSAXAN İSAXANLI

AMEA Nizami adına Ədəbiyyat institutu

elektron poçt: iisaxanli@khazar.org; isaxanisaxanli@mail.ru

YESENİNİN AZƏRBAYCAN ARAŞDIRICILARI

Acar sözlər

- Yesenin Bakıda, Yesenin və Azərbaycan, Yesenin Azərbaycan dilində, Yesenin tədqiqatçıları

ключевые слова

- Есенин в Баку, Есенин и Азербайджан, Есенин на азербайджанском языке, Исследователи Есенина

key words

- Yesenin in Baku, Yesenin and Azerbaijan, Yesenin in Azerbaijani Language, Yesenin's researchers

Sergey Yesenin irlisinin öyrənilməsində kifayət qədər xidməti olan tanınmış rus tədqiqatçısı P.F.Yuşin yazar ki, Yesenin ən çox oxunan rus şairi olmasına baxmayaraq, təcəssüf ki, ən az öyrənilən şairlərdəndir (124, səh.9) Bu fikir Yeseninin ümumi yaradıcılığına aid edilə bilərsə, onun yaradıcılığının Bakı dövrü haqqında ayrılıqda bunu iddia etmək olmaz. Yeseninin yaradıcılığının Bakı dövrünün bir sıra məqamlarına rus tədqiqatçılarının əsərlərində aydınlıq gətirilməsinə baxmayaraq, şairin yaradıcılığının Bakı dövrü rus tədqiqatçıları ilə müqayisədə Azərbaycan tədqiqatçıları tərəfindən daha ətraflı şəkildə öyrənilmişdir. Yeseninin həyat və yaradıcılıq salnaməsini eks etdirən beş cildliyin beşinci cildində Bakı dövrü ilə əlaqədar məlumatların verilməsində Azərbaycan tədqiqatçılarının araşdırılmalarından geniş istifadə edilmişdir (22).

Yesenin yaradıcılığının Azərbaycan araşdırıcılarından biri, şairin poeziyasının Azərbaycan dilinə tərcümələri ilə bağlı dissertasiya işi müdafiə etmiş P.Məmmədova yazar: «Azərbaycan ədəbiyyatçıları şairin Bakıda olduğu ilk illərindən bu günə qədər onun yaradıcılığını Azərbaycan-rus ədəbi əlaqlarının ən müxtəlif aspektlərində diqqətlə öyrənmiş və öyrənməkdədirler. Azərbaycan ədəbiyyatşunasları tərəfindən S.Yeseninin həyat və yaradıcılığının müxtəlif tərəfləri öyrənilmiş, şairin yaradıcılıq yolu izlənilmişdir. Bununla belə bu da başa düşüləndir ki, burada xüsusi diqqət onun Bakıda olduğu dövra, eləcə də onun yaradıcılığında Azərbaycan mövzusuna yönəldilmişdir» (30, səh.6-7).

Amma bunu qəti surətdə Yeseninin yaradıcılığının Bakı dövrünün tam dəqiqliyi ilə araşdırılması, burada heç bir qaranlıq məqamların qalmaması fikri ilə eyniləşdirmək olmaz. Yeseninin Azərbaycana ilk gəlişindən 95 il ötməsinə baxmayaraq, bu gün də onun Bakı həyatı ilə bağlı yeni məlumatlar, yeni faktlar, yeni xatirələr tapılmaqdadır, bu böyük rus şairinin yaradıcılığı ilə bağlı yeni-yeni araşdırılmalar aparılır, monoqrafiyalar nəşr edirilir, onun şeirləri

şairlərimiz tərəfindən sevə-sevə dilimizə çevrilir, bəstəkarlarımız tərəfindən onun şeirlərinə müsiqilər bəstələnir, böyük şairə yeni-yeni şeirlər həsr edilir, rəssamlarımız, heykəltəraşlarımız, xalça ustalarımız və digər sənət adamlarımız müxtəlif janrlarda öz əsərlərində şairin unudulmaz obrazını yadırlar. Bütün bunlar Azərbaycan ictimaiyyətinin, poeziyasevərlərin, Azərbaycan yaradıcı şəxslərinin, şair və yazıçılarının böyük rus şairinə, onun yaradıcılığına və şəxsiyyətinə böyük sevgisinin bariz nümunəsidir. «Azərbaycana o, dəfələrlə gəlmış, neftçilərlə, fəhlələrlə görüşmiş, bütün qəlbə ilə bu diyarı sevmiş, onun dostluq və beynəlmiləkçilik nəbzini dərindən hiss etmişdir. Onun Bakıda yazdığı şeirlər sanki Azərbaycan torpağının nəfəsi ilə doludur və elə buna görə də Yeseninin şeir və poemaları Azərbaycanda bu qədər sevilir» (51, səh.18).

Bununla belə, şairin Bakı hayatı və yaradıcılığı ilə bağlı kifayət qədər qaranlıq, şübhə doğuran, aydınlaşdırılması vacib olan məqamlar hələ də var və bunlar həm ictimaiyyət arasında, həm də ədəbiyyatşünaslığımızda geniş müzakirə mövzusudur.

Əlbəttə, hər-hansi bir böyük şəxsiyyətin, şairin hayat və yaradıcılığının nə vaxtsa tam araşdırılacağını, nə vaxtsa onun haqqında tədqiqatlara son nöqtənin qoyulacağının düşünmək fikrindən uzağıq. Böyük şəxsiyyətlərin, böyük şairlərin böyüklüyü məhz onların yaradıcılığının və bu yaradıcılıqdan doğan araşdırmaların tükənməzliyində, öz əsərlərlə oxucularının qəlbində əbədi yaşamasındadır. Azərbaycanda Yeseninə, onun şəxsiyyətinə, yaradıcılığına olan böyük marağı, tükənməz sevgini nəzərə alsaq bu mövzunun daimi araşdırma obyekti olacağını əminliklə söyləyə bilərik. Burada hazırda Rusiya Federasiyasının Azərbaycan Respublikasındaki səfirliyinin baş müşaviri vəzifəsində çalışan, rus şairi A.Y.Qladkovun mənə şəxsən dediyi bir fikri yada salmaq istəyirəm: «Əgər ümumilikdə bütün rus xalqı üçün ən böyük rus şairi A.S.Puşkindirsə, Azərbaycan xalqı üçün ən böyük və ən sevimli rus şairi, yəqin ki, S.A.Yesenindir».

Yeseninin Bakı hayatı onun yaradıcılığının ən məhsuldar, ən maraqlı dövrü olmuşdur. Onun yaradıcılığını Bakısız təsəvvür etmək mümkün deyil və Bakı dövrü olmadan ümumilikdə kifayət qədər zəngin olan Yesenin yaradıcılığı kifayət qədər də kasib görünərdi. Təsadüfi deyil ki, yeseninşünaslar Bakı dövrünü şairin yaradıcılığının «qızıl dövrü» adlandırır və onu Puşkin yaradıcılığının «Boldino payızı» ilə müqayisə edirlər.

Xalq şairi Nəriman Həsənzadə böyük şairin poeziyası haqqında yazar: «Onun poeziyası insana, vətən torpağına sözün əsil mənasında məhəbbət poeziyası, mehribanlıq poeziyasıdır. Bu, qəlbin qəlbə isnişməsidir... Mənə elə gəlir ki, o, Rusiyaya Nekrasov məhəbbəti bəsləmiş və Rusiyani Yesenin ilhamı ilə tərənnüm etmişdir...

Şair – səsdır. Həm öz xalqının, həm də öz əsrinin eşidilən səsi... Şair, bir növ, canlı, yeriyən kürsüdür...

Şair – sözlü adam deməkdir. Yesenin sözlü adam idi. Xalq haqqında, torpaq haqqında ..., Sədinin, Firdovsinin qədim diyarı haqqında sözü olan adam idi. O, Rusiyada doğulsa da, bütün xalqların oğlu idi» (131, səh.8).

Başqa bir yerdə, «Yesenin – Puşkindən sonrakı Rusiyadır» (130, səh.19) deyən Nəriman Həsənzadə yazar: «Yesenin mənim nəzərimdə ideal rus sadəlövhüyünün rəmzidir. Buna görə də, oxunduqca oxunur, sevildikcə də sevılır. İçərisində çıxdığı xalqın ruhunda və dilində danışır. Obrazlı ifadələr, poetik macazlar, aforizmlər və s. – hamısı o xalqdan gəlir. Buna görə də, bu rənglər, boyalar daimidir. Heç nə zamanın küləkləri, yağışı-qarı onları soldura bilmir. Belinski bu şeirləri oxusayıdı, bəlkə, Puşkin və Qoqol haqqında dediyi qiymətli sözləri Yesenin haqqında da deyərdi: «Здесь русский дух. здесь русью пахнет». Yesenin milli rus

rənglərinə Şərqi – Azərbaycan rəngləri də qatdı. Azərbaycan naxışları alındı – Yeseninin toxuduğu Şərqi – Azərbaycan xalçası! Bu pozulmaz rənglər dünyanın on bir iqlimindən doqquzunu özündə cəmləşdirən Azərbaycandadır – Mərdəkanda» (130, səh.18).

Xalq şairi Məmməd Araz isə böyük şair haqqında fikirlərini belə ifadə edir: «Yesenin rus xalqının tarixindən doğulan, rus torpağında rus nəgməsinin təmiz havasının udan və bütün yaradıcılığı boyu onlara qaydan, onları tamamlayıb şöhrətləndirən bir ürək sahibidir. Mənə elə gəlir ki, Yeseninin Ryazandan başlanan ciğiri bir Magellan yolu kimi dünyanın belinə dolanır. Bu yolu nə Səvalan otluqları, nə tropik cəngəlliklər, nə okean qəzəbi itirib-batırı bilir... Bu yola «bələdçilik edən ağaclar da, quşlar da, daşlar da zümrüdməlidir, nəgməlidir; bu yolu keçənlər xatırə yüklü, gənclik harayı, məhəbbət soraqlıdır. Bir sənətkar yolu, axtarış yolu onu Bakıya, qədim odlar məbədgahına da gətirib çıxartmışdır. Burada yazıları və bura ilə bağlı xatırələrdən alınan şeirlər Yesenin yaradıcılığında mövzu cəhətdən xüsusi xətlə ayrırlar. Şair burada da yenə rus qəlbini ilə oxuyur, öz «şimal firçası» ilə cənub boyalarını rəsm eləyir. Onları ruhuna, qanına hopdurur, öz şimal boyalarını daha da zənginləşdirir.

Yesenin nəgmələri – şeiri, sözün rəngləridir. Rus torpağının mənzərələrinin rus sözünün rənglərini, rus ürəyinin vurgularını Yesenin qədər uşaqlı heyrəti ilə duyan, uşaqlı səmimiyyəti ilə ifadə edən ikinci sənətkar tapmaq çətindir...

Əgər o, özünü qisib ürəyi ilə oxucu arasında «suayıcı» hörsəydi, yəqin səmimiyyətini itirərdi. Səmimiyyət olmayan yerdə nə poeziya var, nə də məhəbbət... Yeseninin nəgmələri yetkindir, şirəlidir» (127, səh.8).

Yeseninin hələ sağlığında onun bir sıra müasirləri, tədqiqatçıları – M.Danilov, Pessimist, Y.Qurviç, A.Selixanoviç, Tsiklop və M.Kamski şairin yaradıcılığı ilə bağlı Bakı mətbuatı səhifələrində yazılarla çıxış etmişlər. Bunlar, əsasən, "Bak.raboçi" qəzetində (11; 13; 39; 40; 43; 44; 47), qismən də "Trud" qəzetində (15; 67) dərc edilmiş yazılardır.

Yesenin dünyasını dəyişəndən dərhal sonra, 1925-ci ilin dekabr ayının 30-da Pessimist (38), A.Yakovlev (125), M.Kamskiy (16), ayın 31-də M.Danilov (12), eləcə də 1926-ci ilin yanvarında A.Lejnev (21), K.Xmury (65), L.Trotskiy (53), mart ayında Karandaş (19), sentyabr ayında S.Mazyaviy (25) Yeseninin yaradıcılığı ilə bağlı, xüsusən də şairin ölüm səbəblərini önə çəkən bir sıra məqalələrini yenə də "Bak.raboçi" və "Trud" qəzetləri səhifələrində dərc etdirmişlər.

Bundan sonra, uzun bir müddət, təxminən 30 il Bakı mətbuatında Yeseninlə bağlı heç bir tədqiqat xarakterli yazıya rast gəlinmir. Bu susqunluq 50-ci illərin ortalarında pozulur. 1956-ci ildə "Bak.raboçi" qəzetində Yeseninə həsr edilmiş bir tədbir haqqında məlumat verilir (4), 2 il sonra A.Loqvinenko "Molodyoj Azerbaydjana" qəzetində şairin "İran nəgmələri" silsiləsinin əsas qəhrəmanı Şaqanenin şəxsiyyəti ilə bağlı məlumatı özündə əks etdirən bir yazı dərc etdirir (23).

Bundan bir il sonra, 1959-cu ildə, ədəbi əlaqələr sahəsində tanınmış mütəxəssis, Yeseninin Bakı dövrünün araşdırılmasında özünəməxsus yeri olan S.Turabov Yeseninlə bağlı, onun Bakı hayatı ilə bağlı ilk məqaləsini dərc etdirir və bununla da, Yeseninə məqalə həsr etmiş ilk azərbaycanlı tədqiqatçı kimi tarixə düşür (58, səh.99-102). 1960-ci ildə S.Turabovun digər bir məqaləsi "Bak.raboçi" qəzetində dərc olunur (59).

60-ci illərdə, Yeseninin anadan olmasının 70 illiyi ərafəsində və ondan sonra Azərbaycan tədqiqatçılarının, bu və ya digər mənada, böyük şairin həyat və yaradıcılığına həsr edilmiş xeyli sayıda yazılarına rast goluruk. Bunlar, əsasən, Yeseninin bəzi müasirlərinin xatırələri,

eləcə də, həm Azərbaycanda, həm də Rusiya mətbuatunda, Azərbaycan və rus dillərində dərc olunmuş müxtəlif qəzet və jurnal məqalələrindən ibarətdir (5; 9; 10; 17; 18; 24; 32; 33; 34; 41; 42; 49; 66; 68; 69; 70; 75; 76; 128; 129; 132; 143).

1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Yeseninin anadan olmasının 100 illiyi Azərbaycanda rəsmən, təntənəli şəkildə qeyd edildi (126) və bu böyük ədəbi bayram münasibəti ilə müxtəlif tədbirlər həyata keçirilməyə başladı. Azərbaycan Slavyan Mədəniyyəti Mərkəzi tərəfindən: «Здесь о тебе сказали, наш» (Burada sənin haqqında «bizimki» dedilər) məcmuəsi nəşrə hazırlanısa da, kitab nədənsə işıq üzü görmədi. Lakin buna baxmayaraq, həmin ildən Yeseninlə bağlı araşdırımlar, onun poeziyasından tərcümələr daha geniş vüsət almağa başladı.

Elə həmin il M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və ədəbiyyatı institutunda (indiki Bakı Slavyan universiteti) Yeseninin anadan olmasının 100 illiyi münasibətlə elmi konfrans keçirildi və məqalələr toplusu çap olundu. Burada Yeseninin Bakı dövrü də daxil olmaqla, onun ümumi yaradıcılığına həsr edilmiş 10 məqalə işıq üzü gördü (52). Sayca çox olmayan bu məqalələrdə Yesenin yaradıcılığının bir sıra maraqlı məqamlarına toxunulur, ciddi tədqiqatçı marağına səbəb ola biləcək bir sıra məlumatlarla rastlaşıraq.

Ümumiyyətlə, Azərbaycan tədqiqatçıları müxtəlif dövrlərdə Yeseninin yaradıcılığı, xüsusən də onun yaradıcılığının Bakı dövrü ilə bağlı çoxsaylı qəzet və jurnallarda məqalələrlə çıxış etmiş, şairlə bağlı xatirələrini qələmə almış, kitablar, toplular, monoqrafiyalar əsəyə gətirmişlər.

Qəzet məqalələri, bir qayda olaraq, tədqiqat əsərləri hesab edilməsə də, Yeseninin yaradıcılığının Bakı dövründən bəhs edən çoxsaylı belə qəzet məqalələri var ki, orda nəinki Yeseninin Bakı həyatı, onun yaradıcılığının Bakı dövrü ilə bağlı, hətta onun ümumi yaraiciliği ilə bağlı çoxsəhifəli məqalələrdə olduğundan daha çox, vacib, maraqlı məlumatlarla rastlaşıraq. Belə yazılar müxtəlif illərdə, əsas etibarilə, böyük şairin yubiley günləri ərafəsində dərc olunurdu.

Məsələn, 1965-ci il oktyabrın 2-də Y.Qurviçin «Baku» qəzetində dərc edilmiş iki kiçik həcmli yazısında Yeseninin «Bak.raboçi» qəzeti nəzdindəki fəhlə şair və yazıçıların dəməyində iştirakı ilə bağlı, eləcə də onun Bakıda yazdığı bir şeirin – «Пускай я порою от спирта вымок...» şeirinin yazılıma tarixçəsi ilə bağlı maraqlı məlumatlar alınıq (9; 10).

Bundan bir gün sonra, oktyabrın 3-də L.Polonski «Bak.raboçi» qəzetində «İki nəğməkar» («Два певца») adlı məqaləsində (42) Yeseninin məşhur Azərbaycan xanəndəsi Cabbar Qaryagdioglu ilə görüşünü təsvir edir, Yeseninin həmin görüşdə Cabbar Qaryagdioglunun şərəfinə bədahətən şeir deməsi və onu «Şərq musiqisinin peyğəmbəri» adlandırması haqqında ilk dəfə məlumat verir. Yeseninin Cabbar Qaryagdioglu ilə görüşündən bəhs edən Z.Yusifqızı bu məlumatı belə qiymətləndirir: «Beləliklə, bu gecədən sonra rus şairi Yesenin və Azərbaycan xanəndəsi Cabbar Qaryagdioglu bir-birini yaxından tanıdlar. Sergey Yesenin ilk şəxs idi ki, Cabbar Qaryagdioglunun sənətinin Azərbaycandan daha geniş miqyasda, bütün Şərqi aləmi üçün əhəmiyyətini bildirdi. Onu «Şərq musiqisinin peyğəmbəri» adlandırdı» (146, səh.54). Bu, Yeseninin böyük muğam ustasına, muğama, ümumilikdə Azərbaycan musiqi mədəniyyətinə verdiyi böyük qiymət idi. Məhz bunu nəzərə alaraq dahi şairin adı 2010-ci ildə Azərbaycanda buraxılan Muğam Ensiklopediyasına daxil edilmişdir (144, səh.202).

Elə həmin gün, oktyabrın 3-də K.Xromovun «Kommunist Sumqaita» qəzetində dərc edilmişən kiçik bir məqaləsində Yeseninin Azərbaycan aşığı sənətinə münasibəti ilə bağlı bir

məlumat verilir. «Bir dəfə Yesenin aşiq poeziyası gecəsinə dəvət olunmuşdu. O, oxuyan improvizatorların çıxışlarını diqqətlə dinlədikdən sonra dedi: Burada o qədər müdriklik var ki, bütün Şərqa, bütün Rusiyaya yetər» (66, səh.4). Heç şübhəsiz, bu, dahi şairin bizim milli musuqi mədəniyyətimizə verdiyi layiqli qiymətdir.

Bu məqaləsində müəllif, Yeseninin Bakını, dənizkənarı bulvarı çox sevdiyini, ezentik xalçalarımızı çox bəyəndiyini, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Nizaminin və Vəqifin şeirlərini yüksək qiymətləndirdiyini də yazar. Yeseninin Azərbaycan şairlərinə, Azərbaycan poeziyasına münasibəti haqqında əlimizdə heç bir məlumat olmadığını nəzərə alsaq, sadə bir qəzet məqaləsindəki bu fikrin nə qədər önəmlı olduğu aydın olur.

1965-ci il fevral ayının 24-də «Molodyoj Azerbaydjana» qəzərində dərc olunmuş bir yazıda 1925-ci ilin aprel ayında Yeseninin Dənizçilik Texnikumunun (indiki Azərbaycan Dəniz Akademiyası) akt zalında gələcək dənizçilərlə görüşü haqqında ilk dəfə məlumat verilir (32).

Yeseninin dostu, «Bak.raboçi» qəzeti nəzdindəki fəhlə şair və yazıçıların ədəbi dərnəyinin üzvü olmuş F.Nepryaxinin 1965-ci il sentyabrın 17-də «Baku» qəzətində dərc etdirdiyi bir məqaləsində də şairin Bakı hayatı ilə bağlı maraqlı hadisələr haqqında danışılır (34).

K.Asmanın 1995-ci ildə dərc etdirdiyi bir qəzet məqaləsində Yeseninlə Əliağa Vahidin görüşü ilə bağlı məlumatlar verilir. Əlbəttə, bu iki böyük şairin görüşünün baş tutması hələlik tarixi sənədlərlə təsdiqlənməsə də bu məlumat öz-özlüyündə xeyli əhəmiyyət kəsb edir (1).

Yesenin yaradıcılığının ən ardıcıl tədqiqatçılarından biri Q.Şipulinanın bir sıra qəzet məqalələrində Yeseninlə, onun Bakı hayatı və yaradıcılığı ilə bağlı ilk dəfə verilən bir çox məlumatlara rast gəlirik ki, bütün bunlar da, öz növbəsində, böyük şairin yaradıcılığında Bakı dövrünün yerinin və roluñun müəyyənləşdirilməsində kifayət qədər əhəmiyyət kəsb edir. Aşağıda biz Q.Şipulinanın Yeseninlə bağlı araşdırmañ haqqında bir qədər geniş söhbət açacaqıq.

Bələ misalların sayımı kifayət qədər arturmaq olar. Bütün bunlar, eləcə də, daha geniş mənada, Yeseninin Bakı dövrü haqqında bu sətirlərin müəllifinin 2010 və 2012-ci illərdə işiq üzü görmüş iki monoqrafiyasında (14; 141) ətraflı məlumat verilmişdir.

Bu günə qədər Bakı mətbuatı səhifələrində rus və Azərbaycan dillərində S.Yeseninə həsr olunmuş 300-dən çox qəzet materiallarından 100-ə yaxın «Bak.raboçi» qəzətində işiq üzü görmüşdür. Görünür, Yeseninin özüntün bu qəzetə olan sevgisi onun haqqında yazan müəlliflərə də sirayət etmişdir. Qeyd edək ki, «Bak.raboçi»dəki bu materiallardan 16-sı (8 məqalə və 8 elan) Yeseninin sağlığında, qalanları isə onun ölümündən sonra dərc edilmiş yazılardır. Ümumilikdə, Yeseninin sağlığında Bakı mətbuatında onun haqqında 24 material (13 məqalə və 11 elan) çap olunmuşdur. Yuxarıda qeyd etdiyimiz kimi, bunlardan 16-sı «Bak.raboçi» qəzətində, 5 məqalə və 3 elan olmaqla cəmi 8 material isə «Trud» qəzətində çap olunmuşdur.

«Bak.raboçi» qəzətindən fərqli olaraq «Trud» qəzətində Yeseninə, onun yaradıcılığına münasibət birqiyəmtli olmayışdır. Qəzətin bəzi əməkdaşları, o cümlədən, M.Kamski və Tsiklop bəzi hallarda Yeseninin yardımıcılığı, onun şəxsiyyəti haqqında gobud ifadələrlə dolu, qərəzli mövqə ortaya qoynmış, yazılar dərc etdirmişlər (15; 67).

«Bak. raboçi» qəzətindən sonra Yesenin yaradıcılığına geniş yer verən mətbə orqan «Baku» («Баку») qəzeti idir. Burada nəşr olunmuş 70-ə yaxın materialdan təxminən 50-si rus, digəriləri Azərbaycan dilində yazılardır. S.Yeseninə həsr olunmuş Azərbaycan dilində materiallar isə ən çox «Ədəbiyyat və incəsənət» qəzətində verilmişdir (təxminən 50 yazı). Yeseninə həsr edilmiş Bakı mətbuatındaki yazılar yuxarıda adı çəkilən qəzətlərdən başqa həm

də «Azərbaycan», «Xalq», «Kommunist», «Elm», «Bizim lider», «Bizim fakt», «Yeni dövr», «Yeni Azərbaycan», «Alma», «Vətən fədailəri», «Kredo», «Bütöv Azərbaycan», «525»-ci qəzet, «Günay», «Azərbaycan müəllimi», «Elimiz-Günümüz», «Azərbaycan gəncləri», «Şərq qapısı», «Azerbaydjanskie izvestiya», «Vestnik», «Vişka», «İzvestiya» və bir sıra digər qəzetlərdə də çap edilmişdir.

Yeseninin yaradıcılığı ilə bağlı Bakı mətbuatında işıq üzü görmüş çoxsaylı qəzet məqalələrinin müəllifləri arasında M.Araz, N.Həsənzadə, N.Xəzri, Ə.Kürçaylı, C.Novruz, N.Kəsəmənli, Ə.Xəlilov, Ş.Qurbanov, B.Nəbiyev, Ə.Ağayev, S.Turabov, H.Nəcəfov və bir sıra digər tanınmış Azərbaycan ziyahlarının, şair və yazıçılarının adlarını göstərmək olar.

Heç şübhəsiz, Yesenin şəxsiyyətinə və yaradıcılığına olan böyük maraq və sevgini nəzərə alsaq, Azərbaycanda dərc olunan qəzet səhifələrində ona həsr edilmiş yazıların sayı gündən-güna sürətlə artacaqdır.

Yeseninin yaradıcılığının Bakı dövrü ilə bağlı maraqlı məlumatlarla biz həm də onun müasirləri olan insanların xatirələrində rastlaşırıq. Bunlar, əsasən, P.İ.Boldovkin, Y.Qurviç, V.Manuylov, L.Файнштейн, P.İ.Çagin, M.A.Çagina, V.Şveytser, və digərilərinin Yesenin haqqında xatirəlidir (2; 9; 10; 31; 62; 69-73; 75; 76). Xatirələr tədqiqat əsərləri hesab olunmasa da, bunlar öz növbəsində ciddi tədqiqat əsərləri üçün ən yaxşı, vacib mənbələrdəndir. Bu xatirələrin müəllifləri şairi yaxşı tanıyan, onunla birləşdə günlər keçirmiş, onun həyat və yaradıcılığının müxtəlif aspektlərinə yaxşı bələd olan insanlar olduqları üçün bu tipli məlumatlarda, bir qayda olaraq, tədqiqatçılar üçün vacib, maraqlı məqamlara rast gəlinə bilir. Bu xatirələr, faktik olaraq, Yeseninin Bakıda olduğu dövrdə keçirdiyi görüşlər, onun iştirakı ilə keçirilmiş şeir gecələri, şairin yaşam tərzi, həmin dövrdə onun poeziyasına olan münasibətin öyrənilməsində xüsusi rolu olan, çox vacib məlumatları özündə ehtiva edən yazılardır. Məhz ilk növbədə bu tipli yazılar Yeseninin Bakı həyatının, onun yaradıcılığının Bakı dövrünün xəritəsinin yaradılmasında əvəz olunmaz tarixi sənədlər kimi qiymətləndirilə bilər. Məsələn, P.İ.Çaginin xatirələrinin, Yeseninin Bakıya gəldiyi tarixlərin müəyyənləşdirilməsində, onun bir sıra tədbirlərdə iştirakı ilə bağlı məlumatların əldə olunmasında böyük əhəmiyyət kəsb etdiyi kimi, Y. Qurviçin yazılarında şairin «Bak.raboçi» qəzeti nəzdindəki fəhlə şair və yazıçıların dərnəyində iştirakı ilə bağlı, hətta onun bu dərnəyin məşğələlərinin keçirilməsində və dərnəyin idarə olunmasında Y.Qurviçə böyük köməklik göstərməsi kimi məlumatlar alınıq. V.Manuylovun, P.İ.Boldovkinin xatirələrində Yeseninin Bakıya olan sevgisi, onun Bakı küçələrini, Bakının tarixi yerlərini gəzməsi, Azərbaycanın tarixi mədəniyyət abidələrinə fövqəladə maraqlı haqqında fikirlərlə rastlaşırıq. Yeseninin Mərdəkandakı yaşam tərzi haqqında K.E.Çaginanın xatirələrində ətraflı məlumat alınıq. M.A.Çaginanın xatirələrində isə Yeseninin 1924-cü ildə P.İ.Çaginlə birləşdirdiyi bir şəklin tarixçəsilə bağlı maraqlı məlumatlar verilir və belə misalların sayını kifayət qədər artırmaq olar.

Sergey Yesenin yaradıcılığı, onun həyatının Bakı dövrü bir sıra Azərbaycan tədqiqatçıları S.Turabov, Ə.Xəlilov, Y.Quluzadə, R.Novruzov, T.Şərifli, S.Məmmədov, N.Məmmədov, A.Tağıyeva, Z.Vəliyeva, Q.Orucov, E.Rəhimova, Q.Sipulina, G.Qurbanova, P.Məmmədova və başqaları tərəfindən öyrənilmişdir. Bu və digər müəlliflər böyük şairin yaradıcılığının yalnız Bakı dövrü deyil, ümumilikdə onun yaradıcılığı haqqında məqalələr dərc etdirmiş, kitablar, monografiyalar yazılmış, dissertasiya işləri müdafiə etmişlər. Bununla yanaşı, yuxarıda göstərilən müəlliflərdən S.Turabov, Ə.Xəlilov, G.Qurbanova, P.Məmmədova və

xüsusən də Q.Şipulinanın Yesenin yaradıcılığını daha geniş və daha sistemli şəkildə araşdırıqlarını qeyd etməliyik.

Yeseninin yaradıcılığı ilə bağlı elmi məqalə dərc etdirən ilk azərbaycanlı tədqiqatçı S.Turabovdur. Yuxarıda qeyd etdiyimiz kimi o, 1959-cu ildə «Literaturniy Azerbaydjan» jurnalında Yeseninin yaradıcılığının Bakı dövrü ilə bağlı ilk məqaləsini dərc etdirmişdir (58, səh.99-102). Bundan sonra S.Turabov tez-tez Yesenin yaradıcılığına müraciət edir, müxtəlif qəzet və jurnal məqalələrində şairin yaradıcılığının bu və ya digər aspektlərini işıqlandırır (54-61).

1964-cü ildə S.Turabovun «Azerbaydjan v russkoy poezii» adlı monoqrafiyası işıq üzü görür (56). Bu əsərində, müəllif Yesenin yaradıcılığına xeyli yer ayırmır, Bakı həyatının onun ümumi yaradıcılığına təsiri ilə bağlı maraqlı fikirlər irəli sürür, ümumilikdə Azərbaycan-rus ədəbi əlaqələrinin inkişafında Yesenin yaradıcılığının rolunu yüksək qiymətləndirir (56, səh.92-101).

Yesenin yaradıcılığında fövqəladə vətən sevgisi ilə bağlı S.Turabov yazır: «Şairin ən böyük məhəbbəti – vətənə olan məhəbbətidir. Bu məhəbbəti şair elə təsirli, elə valehedici ifadə edib ki, Puşkinin özü belə, onun şeirlərinin altında öz imzasını qoyardı» (60, səh.19).

Yesenin yaradıcılığını ardıcıl şəkildə araşdırıran Azərbaycan tədqiqatçılarından biri də Ə.Xəlilovdur. O, bir sıra məqalələrlə yanaşı (63; 64; 133; 134; 136; 137; 139), Yesenin haqqında iki kitabın müəllifidir (135; 138). Bu məqalə və kitablarda tədqiqatçı, Bakı dövrünün Yeseninin ümumi yaradıcılığında yeri və rolu haqqında fikir yürüdür, onun müxtəlif şeirlərinin Azərbaycan dilinə tərcümələri ilə bağlı təhlillər aparır, Yesenin poeziyasının bir sıra Azərbaycan şairlərinin yaradıcılığına müsbət təsirini qeyd edir, eləcə də “Iran nəğmələri” timsalında Şərq poeziyasının Yesenin yaradıcılığına ümumi təsirindən söhbət açmaqla, şairin yaradıcılığının müxtəlif aspektlərinə ətraflı şəkildə nəzər salır.

Bu günə qədər Azərbaycanda Yesenin yaradıcılığına iki dissertasiya işi həsr edilmişdir. Bunlar, G. Qurbanovanın 1996-ci ildə S.Yeseninin və S.Rüstəmin poeziyasının materialları əsasında yazdığı «Poetik yaradıcılıqda folklor motivləri və ənənələri» («Фольклорные мотивы и традиции в поэтическом творчестве») və P. Məmmədovanın 1998-ci ildə «S.Yeseninin əsərlərinin azərbaycanca tərcümələri və onların tədqiqi» («Азербайджанские переводы произведений С.Есенина и их исследование») mövzusunda yazdığı filologiya elmləri üzrə namizədlik dissertasiyalarıdır (20; 29).

G. Qurbanovanın tədqiqatının birinci fəsli bütövlükdə Yeseninə, onun poetik yaradıcılığı timsalında, rus poeziyasında folklorun yerinin və rolunun araşdırılmasına, poetik yaradıcılıqda ənənə və yenilikciliyin qarşılıqlı əlaqədə öyrənilməsinə həsr edilmişdir. Müəllif yazır: «Yeseninin yaradıcılıq yolu çətin və qeyri-hamar olub. Bu yolda həm başgicəlləndirən yüksəlislər, həm də üzüntülü enişlər olub. Amma, hətta ən çətin vaxtlarında da şair xalq-poetik ənənələrdən ayrı düşməyiib» (20, səh.80). Tədqiqatçı bu fikrini bütün fəsil boyu Yeseninin müxtəlif şeirlərindən canlı misallar gətirməklə, onun poeziyasının sevilməsində, ürəklərə yol tapmasında, məhz folklorun böyük rolunun olmasını önsə çəkir.

Dissertasiyanın üçüncü fəslində də müəllif Yesenin yaradıcılığında folklor ənənələrindən söhbət açır, amma bu dəfə şairin yaradıcılığında milli folklor deviylə varıcı milli folklorun tutduğu yerdən. Yeseninin öz yaradıcılığında Azərbaycan folklorundan necə məharətlə istifadə etməsindən danışır. Müəllif, öz yaradıcılığında rus milli folklorundan geniş istifadə edən şairin, bir ölkə içində digər bir qonşu, dəst xalqının, Azərbaycan xalqının zəngin və möhtəşəm şifahi xalq

yaradılığına da laqeyd qala bilmədiyini qeyd edir və Yeseninin, öz düşüncəsində Azərbaycan şifahi xalq yaradılığını, ümumilikdə Şərqi folkloru ilə qırılmaz əlaqədə qəbul etdiyini yazar. Daha sonra müəllif, Yeseninin Azərbaycana səfərləri zamanı bizim milli folklorumuzla dərindən maraqlandığını və bir sıra milli folklor nümunələrimizdən öz yaradılığında birbaşa istifadə etdiyini, şeirlərində Azərbaycanın milli xalq musiqi alətlərinə (tar, zurna) də laqeyd qalmadığını, eləcə də öz əsərlərində, xüsusən də «İran nəğmələri» silsiləsində, geniş mənada Şərqi folklorundan bəhrələndiyini yazar (20, səh.114-135).

Yeseninin öz yaradılığında Azərbaycan milli folklorundan daha geniş miqyasda bəhrələnəbiləmə imkanlarını qeyd edən tədqiqatçı daha sonra yazar: «Yeseninin, Şərqdə (və Azərbaycanla) yalnız həyatının son iki ilində, 1924-25-ci illərdə, bir neçə dəfə buraya gəldiyi vaxtlar sıx əlaqədə olduğunu nəzərə alsaq (Yesenin Şərqdə, o cümlədən Azərbaycanda, 1924-25-ci illərdən əvvəl də olmuşdur – İ.İ.), hesab etmək olar ki, şair 1925-ci il dekabrın 28-də faciəvi şəkildə dünyasını dəyişməsəydi, bu yaradılıq prosesi (Azərbaycan folklorundan bəhrələnmə - İ.İ.) davam etdiriləcəkdir» (20, səh.126).

P.Məmmədovanın dissertasiyası isə, adından da göründüyü kimi, Yesenin poeziyasının Azərbaycan dilinə tərcümələrinə həsr edilmişdir. Tədqiqatçı, Yeseninin bir sıra şeirlərinin, bəzi poemalarının dilimizə tərcümələrini araşdırır, Yesenin poeziyasının Azərbaycan tərcüməçilik məktəbinə müsbət təsirini qeyd edir, bu işdə bir sıra tərcüməçilərin, xüsusən də Əliağa Kürçayının böyük xidmətinin olduğunu öna çəkir.

Yeseninin əsərlərinin Azərbaycan dilinə tərcümələri, onların təhlili məsələsi müxtəlif vaxtlarda müxtəlif tədqiqatçıların məqalə və yazılarında bu və ya digər səviyyədə öz əksini tapşa da, bu məsələ ilk dəfə məhz P.Məmmədovanın göstərilən dissertasiyasında əsəs tədqiqat mövzusu kimi qoyulmuş, nisbətən geniş tədqiq edilmişdir.

Əsərin birinci fəsl «Yeseninin lirikası Azərbaycan dilində» adlanır. Müəllif yazar: «Azərbaycanlı şair-tərcüməçilər S.Yeseninin yaradılığına ilk dəfə 20-ci illərin sonlarında müraciət etmişlər. Məlum səbəblərdən, 30-40-ci illərdə, başqa milli respublikaların şair-tərcüməçiləri kimi onlar da (Azərbaycanlı şair-tərcüməçilər -İ.İ.) şairin yaradılığına nadir hallarda müraciət etmişlər» (29, səh.11).

Bu fikirdə bir qədər qeyri-dəqiqlik özünü göstərir. Məsələ burasındadır ki, 30-40-ci illərdə, ümumiyyətlə, heç bir Azərbaycanlı tərcüməçi Yesenin yaradılığına müraciət etməmiş və həmin illərdə Yeseninin bir şeiri belə dilimizə çevriləməmişdir. Süleyman Rüstəmin 1928-ci ildəki tərcüməsindən (140) sonra Azərbaycan şair-tərcüməçiləri ilk dəfə 1955-ci ildə Yesenin yaradılığına müraciət etmişlər. Həmin il İsmayıllı Soltan və Ələkbər Ziyatay, uyğun olaraq, Yeseninin «26-lar haqqında ballada»sını (145, səh.30-34) və «Olvida, Bak!» şeirini (145, səh.34-35) dilimizə çevirmişlər.

Sonra tədqiqatçı tərəfindən Yeseninin bir sıra şeirlərinin, o cümlədən, «Выпкался на озере алый свет заря...» (Ə. Kürçaylı və S.Məmmədzadənin tərcümələri), «Не жалею, не зову, не плачу...» (Anar və S.Məmmədzadənin tərcümələri), «До свиданья, друг мой, до свиданья» (Ş.Sadiq, N.Kəsəmənli, Anar və Ə.Kürçayının tərcümələri), «Письмо к женщине» (Ə.Kürçaylı və S.Məmmədzadənin tərcümələri) şeirlərinin tərcümələri orijinalla və eyni zamanda bir-biri ilə müqayisəli şəkildə təhlilə cəlb edilir, tərcümələrin müsbət və mənfi tərəfləri haqqında fikirlər irəli sürüllür.

«Persidskie motivi» və onların azərbaycanca tərcümələri» adlanan 2-ci fəsil Yeseninin sevgi poeziyasında mərkəzi yer tutan «Persidskie motivi» silsiləsinin Azərbaycan dilinə

tərcümələrinə həsr edilmişdir. Qeyd edək ki, burada silsilənin yalnız 8 şeirinin – «В Хорассане есть такие двери...» (S.Rüstəm, Ə.Kürçaylı və S.Məmmədzadənin tərcümələri), «Улеглась моя былая рана...», «Голубая родина Фирдуси...», «Глупое сердце, не бейся...», «Золото холодное луны...», «Свет вечерний шафранного края...», «Быть поэтом это значит то же...», «Голубая да веселая страна...» şeirlərinin Azərbaycan dilinə tərcümələri (Ə.Kürçaylı və S.Məmmədzadənin tərcümələri) təhlilə cəlb edilir.

Sonda tədqiqatçı belə nətəcəyə gəlir: «Beləliklə, demək olar ki, «İran nəğmələri»nin tərcüməçiləri əsərlərin məzmununu Azərbaycan dilində verməyə nail olmuşlar, onların işində çoxlu tərcümə uğurları var, amma bir sıra səhvələr bu gözəl əsərlərin ümumilikdə qəbul olunmasına mane olur» (29, səh.69).

Qeyd edək ki, dissertasiyada 8 şeirdən yalnız ilk dörd şeirin tərcümələri nisbətən geniş şəkildə təhlil olunduğu halda, digər dörd tərcümənin təhlili tamamilə səthi xarakter daşıyır. Onu da qeyd edək ki, silsiləyə daxil olan 15 şeirin 7-si ümumiyyətlə təhlildən kənarda qalmışdır ki, onların tərcümələrini təhlil etmədən ümumi silsilənin tərcüməsinin uğurlu və ya uğursuz olması haqqında fikir yürütütmək doğru olmaz. Elə bu səbəbdən də «Persidskie motivi» silsiləsinə daxil olan şeirlərin dilimizə tərcümələrinin daha ətraflı şəkildə araşdırılmasına, təhlil olunmasına və beləliklə də silsilənin Azərbaycan dilinə tərcüməsinin ümumi vəziyyəti haqda fikir söyləməyə ehtiyac vardır. «Persidskie motivi» silsiləsinə daxil olan şeirlərin tərcümələrinin bütövlükdə təhlil edilməsinə ilk cəhd bu sətirlərin müəllifi tərəfindən göstərilmişdir (141, səh.117-238).

Xeyli paradoksal görünən də, «Persidskie motivi» şeirlərinin təhlilinə həsr edilmiş bu 2-ci fəsildə, tədqiqatçı həm də «Прощай, Баку...» şeirinin dilimizə tərcümələrini (Ə.Ziyatay, R.Zəka, Ə.Cəmil və Ə.Kürçaylinin tərcümələri) təhlil edir. Tərcümələrin təhlilinin məhz bu fəslə daxil edilməsi bir qədər uğursuz seçim olsa da, qeyd etməliyik ki, tərcümələr kifayət qədər əsashi, geniş təhlil edilmiş, dörd tərcümə arasında haqlı olaraq ikisi – Ə.Cəmil və Ə.Kürçaylinin tərcümələri daha yüksək qiymətləndirilmişdir.

Yeseninin poemalarının Azərbaycan dilinə tərcümələrinə həsr edilmiş 3-cü fəsildə tədqiqatçı yalnız şairin 2 poemasının – «Anna Sneqina» və «Qara adam» poemalarının dilimizə tərcümələrini təhlil edir, «26-lar haqqında ballada»nı isə bilərkəndən təhlilə cəlb etmir. Eyni zamanda müəllif hər 3 poemamın yalnız Ə.Kürçaylı tərəfindən tərcümə olunduğunu qeyd edir (29, səh.83). Amma, həmin dövrə «Anna Sneqina» və «Qara adam» yalnız Ə.Kürçaylı tərəfindən tərcümə edilmişdi, «26-lar haqqında ballada»nın iki tərcümə versiyası mövcud idi. Bu, həm Ə.Kürçaylinin, həm də İ.Soltanın tərcüməsi idi (145, səh.30-34). Odur ki, «26-lar haqqında ballada»nın da təhlilə cəlb edilməsi daha doğru və qarşılıqlı müqayisə baxımından daha maraqlı olardı.

Bu iki dissertasiya işindən başqa, digər bir dissertasiyada – Ş.Mahmudovanın «Əliağa Kürçaylı və poetik tərcümə məsələləri» adlı dissertasiya işində tədqiqatçı, təbii olaraq, Ə.Kürçaylinin Yesenin poeziyasından tərcümələrinə geniş yer vermişdir. Dissertasiyanın 2-ci fəslinin 2-ci yarım fəsli «Ə.Kürçaylı və S.Yesenin» adlanır (142, səh.84-104). Dissertasiyada, Yeseninin, Ə.Kürçaylinin tərcümə yaradıcılığında ən mühüm yer tutan şairlərdən biri olduğu qeyd edilir, Ə.Kürçaylinin Yesenin poeziyasından bir sıra tərcümələri təhlil edilir, onun bir tərcüməçi kimi böyük hörmət, nüfuz və şöhrət qazanmasında, bir sıra digər şairlərlə yanaşı, Yesenin poeziyasının da dəmləz rolu vurgulanır.

Bütün yuxarıda deyilənlərlə yanaşı, qeyd etməliyik ki, Bakı Slavyan Universitetinin dosenti Q.Şipulinanın S. Yeseninin həyatının Bakı dövrü ilə bağlı nəşr etdirdiyi bir sıra məqalələr öz informativliyi və bir sıra məsələlərə aydınlıq gətirməsi baxımından daha çox maraq doğurur.

Q.Şipulina Yeseninlə bağlı ilk məqaləsini 1982-ci ildə «Baku» qəzetiñə dərc etdirir (114). Bundan sonra, o mütləmadi olaraq həm Bakı mətbuatında, həm də Rusiya mətbuatında müxtəlif qəzet və jurnallarda Yeseninin yaradıcılığı, xüsusən də onun yaradıcılığının Bakı dövrü ilə bağlı maraqlı məqalələr dərc etdirir, müxtəlif konfrans və simpoziumlarda məruzələr edir və bu gün də bu fəaliyyətini uğurla və böyük enerji ilə davam etdirir.

Ümumilikdə Q.Şipulina Yeseninlə bağlı 50-dən çox məqalə və bir neçə kitabın müəllifiidir. Bu məqalələr Yeseninin Bakı hayatı ilə bağlı coxsayılı maraqlı, ictimaiyyətin diqqətinə ilk dəfə çatdırılan bir sıra məlumatlarla zəngindir. Burada, ümumilikdə Bakı həyatının Yesenin yaradıcılığına təsiri araşdırılır, Yeseninin Bakı yaradıcılığında onun bakılı dostları, xüsusən də P.İ.Çağının rolu öncə çəkilir, şairin «Bak.raboçı» qəzeti ilə əlaqələri araşdırılır, onun Bakıda olduğu dövrdə bir sıra tədbirlərdə iştirakı ilə bağlı yeni informasiyalar təqdim olunur, Yesenin və Azərbaycanda rusdilli poeziya mövzusu tədqiq edilir, Yeseninin şeirlərinə Azərbaycanda bəstələnən musiqilər haqqında məlumatlar verilir, «İran nəğmələrinin» yazılıma tarixçəsi haqqında, eləcə də silsilənin baş qəhrəmanı Şəqanenin kimliyi ilə bağlı maraqlı fikirlər irəli sürülmür, S. Yesenin – Ə.Kürçaylı yaradıcılığı birliliyinin Azərbaycan-rus ədəbi əlaqələrinin inkişafında rolü qeyd edilir, Yeseninin ölümü ilə bağlı müstəqil tədqiqatçı mövqeyi ortaya qoyulur, eləcə də Yeseninin yaradıcılığının Azərbaycandakı rus məktəblərində tədrisi məsələsi araşdırılır (77-123).

Onu da qeyd edək ki, Q.Şipulina həm də rus dili leksikologiyası üzrə mütəxəssis olduğundan S. Yesenin dilinin leksik strukturu ilə bağlı araşdırmalara da yaradıcılığında geniş yer verməkdədir (81; 88; 103; 104; 122). Onun yeddi cildlik «Yesenin dilinin lüğəti» («Словарь языка Есенина») əsəri isə bu baxımdan xüsusilə böyük əhəmiyyət kəsb edir (119; 120).

«Hər bir yazıçının və ya şairin dilinin lüğəti həmin müəllifin dili ilə bağlı tam, dəqiqlik və obyektiv məlumatları özündə birləşdirir. Bu, hər-hansı bir sözün bir və ya bir neçə mənasının müəyyən edilməsinə, onun necə, hansı poetik janrlarda, hansı kontekstdə və hansı tezliliklə işlənməsi məsələsinə ayrınlıq gətirilməsinə kömək edir» (119, 5-ci cild, səh.6).

İndiye qədər yalnız dahi rus şairi A.S.Puşkinin yaradıcılığı leksik dil baxımından fundamental şəkildə tədqiq edilmişdir (48). Q.Şipulinanın 2013-2015-ci illərdə işi üzü görmüş bu 7 cildlik fundamental əsərində, Yeseninin poetik yaradıcılığı 5 cilddə, nəşr əsərləri isə 2 cilddə geniş tədqiq edilir. Bu, Yesenin yaradıcılığının tam leksik təsvirini özündə birləşdirən ilk tədqiqat əsəridir. Əsərin uğurlarından biri kimi onu da qeyd etməyə dəyər ki, bütün cildlərin sonunda araşdırılan məsələlərlə bağlı müxtəlif aspektləri əhatə edən bir sıra cədvəllər verilir və bu da tədqiq edilən məsələlərin daha yaxşı, daha əyani şəkildə qavranılmasına kömək edir.

Əsərin 1-ci cildi Yesenin poeziyasında önlüklerin aşkar edilməsi, onların istifadə edilmə tezliklərinin, hər birinin işlənmə yerinə uyğun olaraq ifadə etdikləri mənaların, konkret misallar əsasında, geniş şəkildə araşdırılmasına, onların Yesenin poeziyasında rolunun müəyyənləşdirilməsinə həsr edilmişdir. Burada ümumilikdə Yesenin poeziyasında 45 önlük aşkar edilərkən tədqiq edilmişdir.

2-ci cild Yesenin poeziyasında rast galınan ədat və bağlayıcıların geniş və hərtərqli leksik təsvirinə həsr edilmişdir. Bu cilddə, Yesenin poeziyasında 40 bağlayıcı, 35 ədat aşkar edilmiş, onların işlənmə tezlikləri müəyyənləşdirilmişdir.

Əsərin 3-cü cildi «Yesenin dilinin lügəti. İsimlər» adlanır. Burada, bütövlükdə Yesenin poeziyasında 4236 isim aşkar edilmiş, onların mənəsi verilmiş, eyni zamanda, şeirlərdə rastgəlmə tezlikləri müəyyən edilmişdir.

Əsərin, «Yesenin dilinin lügəti. Feil» adlanan 4-cü cildində şairin poeziyasında rast gəlinən feillərin tam leksik təsviri verilmiş, ümumilikdə 2902 feil aşkar edilmiş, onların mənəsi və şeirlərdə rastgəlmə tezlikləri müəyyən edilmişdir.

Əsərin son, 5-ci cildində Yesenin poeziyasında rast gəlinən sıfat (1460), say (61), əvəzlilik (60) və zərfliklər (615) leksik-semantik, tezlik və stilistik baxımdan geniş şəkildə tədqiq edilir.

Yuxarıda qeyd etdiyimiz kimi, Q.Şipulina tərəfindən Yeseninin yalnız poetik yaradıcılığı deyil, həm də onun nəşr əsrləri geniş tədqiq edilmişdir. Burada Yeseninin nəşr əsərlərində rast gəlinən söz və söz birləşmələrinin maksimum geniş təsviri verilmiş, onların mənəsi izah edilmişdir. Onu da qeyd edək ki, bu tədqiqat, Yeseninin 4 əsas nəşr əsəri – «Ярь», «У белый воды», «Бобыль и Дружою» və «Железный Миргород» əsərləri üzərində aparılmışdır. Bu əsərlərdən üçü Yeseninin nisbətən gənc yaşlarında – 1916-1917-ci illərdə, bir isə – «Железный Миргород» 1923-cü ildə yazılmışdır. Məlumdur ki, Yesenin yaradıcılığında, yeri gəldikçə, kobud söz və ifadələrdən də istifadə etmişdir. Q.Şipulina öz tədqiqatında belə söz və ifadələrdən də yan keçməmiş və nəticədə şairin bədii yaradıcılıq dilinin, demək olar ki, tam leksik təsvirini verməyə nail olmuşdur.

Qeyd edək ki, Q.Şipulina Yeseninin həyat və yaradıcılığı ilə bağlı yalnız məqalələr, kitablar yazmaqla kifayətlənmir, ölkəmizdə bu böyük rus şairinin adı ilə bağlı keçirilən bütün tədbirlərdə fəal iştirak edir, Yeseninin ömrü yolu, yaradıcılığının müxtəlif aspektlərini özündə ehtiva edən maraqlı informasiyalarla zəngin çıxışlar edir, bununla da ölkəmizdə Yesenin poeziyasının, ümumilikdə rus klassik poeziyasının populyarlaşmasında və deməli, müəyyən mənənda, Azərbaycan-rus ədəbi-mədəni əlaqələrinin inkişafında özünəməxsus rol oynamış olur.

Beləliklə, biz bu yazıda hələ sağlığından bu günə qədər Yesenin yaradıcılığına müraciət etmiş, onun həyat və yaradıcılığının müxtəlif aspektlərini tədqiq etmiş Azərbaycan araşdırıcıları haqqında ümumi məlumat verməyə çalışdıq.

Yesenin yaradıcılığının Azərbaycan araşdırıcıları müxtəlif vaxtlarda şairin həyat və yaradıcılığı ilə bağlı, xüsusən də onun yaradıcılığının Bakı dövrü ilə bağlı çoxsaylı tədqiqat əsərləri, müxtəlif kitablar və monoqrafiyalar yazılmış, bir neçə dissertasiya işləri müdafiə edərək, ümumilikdə, Yesenin yaradıcılığının geniş şəkildə tədqiq edilməsinə öz töhfələrini vermiş və bu gün də verməkdədirler*.

Ədəbiyyat **Rus dilində**

1. Аслан К. Поэт, воспевший красоту. «Вышка», 17 ноября, 1995.
2. Болдовкин В.И. Он всем нам родной. «Слово». Российский журнал художественной литературы и общественной мысли. Москва, 2003, № 2, март-апрель, стр.84-99. Публикацию и комментарии подготовили: Г.И.Шипуллина и Н.Г.Юсов.

* Bu sətirlərin müəllifi də, öz növbəsində, Yesenin yaradıcılığı ilə bağlı bir sıra qızıl məqalələrinin, Azərbaycan və Rusiya mətbuatında dərc edilmiş 20-dən çox elmi məqalənin, iki monoqrafiyanın müəllifi, «Persidskie motivi» şeirlərinin Azərbaycan dilinə tərcümələrinən ibarət kitabın tərtibçisi olmaqla yanaşı, Yesenin poeziyasından 14 şeiri dilimizə çevirmiş, Yesenin yaradıcılığının Bakı dövrü ilə bağlı Azərbaycanda və Rusiyada müxtəlif elmi konfranslarda, simpoziumlarda çıxışlar etmişdir.

3. Велиева З. «Жили... чудаки на свесте». Темат.сбор.науч. статей, посвященный 100-летию со дня рождения С.Есенина. Баку, «Мугарджим», 1995, стр.7-8.
4. Вечер, посвященный Сергею Есенину. Газета «Бакинский рабочий», 1956, 6 октября.
5. Гольд М. Есенин в Баку. Газета «Баку», 1964, 18 апреля.
6. Гулузаде Я. М. "Qız nədi, qəfəsdə saxlamaq nədi..." . Тезисы научно – методической конференции «Художественный перевод: теория, практика, преподование». Баку, 2002, стр.27-28.
7. Гулузаде Я.М. А был ли Есенин в Азербайджане? Актуальные проблемы изучения гуманитарных наук. Тезисы докладов и сообщений республиканской межвузовской научной конференции. 27-28 января 1998 года. Баку, 1998, стр.32-34.
8. Гулузаде Я.М. Шаганская Шаганэ. Актуальные проблемы изучения гуманитарных наук. Тезисы докладов и сообщений республиканской межвузовской научной конференции. 1-2 марта 2000 года. Баку, 2000, стр.77-80.
9. Гурвич Е. А. «Я – северный Ваш друг и брат». Газета «Баку», 1965, 2 октября.
10. Гурвич Е. А. Есенин в Баку. Газета «Баку», 1965, 2 октября.
11. Данилов М. Вечер Сергея Есенина. «Бак. рабочий», 1924, 6 октября
12. Данилов М. Певец голубени. Газета «Бакинский рабочий», 1925, 31 декабря.
13. Данилов М. Среди книг и журналов. Газ «Бак.рабочий», 1924, 25 декабря
14. Исаханлы И. Незадаром ему мигнули очи. Есенин в Баку. Баку, Изд. «Хазар Университети», 2012, 373 с.
15. Камский М. «Напи о Есенине». Газета «Труд», 1924, 8 октября.
16. Камский М. Сергей Есенин. Газ. «Труд», 1925, 30 декабря.
17. Каплун Б. Бакинские страницы Сергея Есенина. Газета «Бакинский рабочий», 1965, 3 октября.
18. Каплун Б. Есенин в Баку. Газета «Вышка», 1964, 1 июля.
19. Карандаш. Вечер Есенина. Газ. «Труд», 1926, 3 марта, с.3.
20. Курбанова Г. Фольклорные мотивы и традиции в поэтическом творчестве (на материале поэзии С.Есенина и С.Рустама). Дисс. докт. филос. по филол. Баку, 1996, 149 с.
21. Лежнев А. Памяти Сергея Есенина. Газета «Бакинский рабочий», 1926, 1 января.
22. Летопись жизни и творчества С.А.Есенина. В 5-ти т., Т.5. Кн.1. Гл.ред Ю.И. Шубникова-Гуссева. М., ИМЛИ РАН, 2013.
23. Логвиненко А. У героине стихов Есенина. Газета «Молодежь Азербайджана», 1958, 10 декабря.
24. Любарский А. «И надо мной звезда горит». Газета «Баку», 1967, 21 августа.
25. Мазаяй С. Лики Есенина. Газета «Труд», 1926, 24 сентября.
26. Мамедов Н.Т. Сергей Есенин в Азербайджане. Темат.сбор.науч.стат., посвященный 100-летию со дня рождения С.Есенина. Баку, «Мугарджим», 1995, стр.8-9.
27. Мамедов С.А. Еще раз о пребывании С.Есенина в Баку. Тематический сборник научных статей, посвященный 100-летию со дня рождения С.Есенина. Баку, «Мугарджим», 1995, стр.10.
28. Мамедов С.А. Творческий путь С.А.Есенина. Методическая разработка для студентов педагогических вузов. Баку, «Мугарджим», 2000.
29. Мамедова П. Азербайджанские переводы произведений С.Есенина и их исследование. Дисс. докт. филос. по филол. Баку, 1998, 149 с.
30. Мамедова П. Сергей Есенин на азербайджанском языке. Баку, «Мугарджим», 2003, 132 с.
31. Мануйлов В.А. О Сергею Есенинс. С.А.Есенин в воспоминаниях современников: В двух томах. Т-2. Москва, «Художественная литература», 1986, стр.165-190.

32. Михайлов Б. Сергей Есенин у водников. Газета «Молодежь Азербайджана», 1963, 24 февраля.
33. Михалкина Р. Есенин в Баку. Газета «Баку», 1964, 18 июля.
34. Непряхин Ф. Поэт и нефть. Газета «Баку», 1965, 17 сентября.
35. Новрузов Р.М. Поззия С.А.Есенина в переводах А.Кюрчайллы. Темат. сбор.науч.статей, посвященный 100-летию со дня рождения С.Есенина. Баку, 1995, стр.10-14.
36. Новрузов Р.М. Поззия С.Есенина в переводах Кюрчайллы//Художественный перевод и проблема взаимодействия и взаимообогащения литературы. Баку, «Элм», 1990, с. 292-310.
37. Оруджов. Г. Два перевода одного стихотворения. Темат.сбор.науч. статей, посвященный 100-летию со дня рождения С.Есенина. Баку, «Мугарджим», 1995, стр. 14-15.
38. Пессимист. Песня. Газета «Бакинский рабочий», 1925, 30 декабря.
39. Пессимист. С.Есенин и СССР. Газ. «Бак.рабочий» 1924, 15 декабря
40. Пессимист. Черная работа (из летней тетради). Газета «Бакинский Рабочий», 1924, 13 июля.
41. По Есенинским местам в Баку. Газета «Вышка», 1965, 4 февраля.
42. Полонский Л. Два певца. Газета «Бакинский рабочий», 1965, 3 октября.
43. Р.Б. Большое культурное дело. Газета «Бакинский рабочий», 1925, 16 апреля.
44. Р.Б. В кружке рабочих писателей и поэтов при «Бак. рабочем» (выступление С.Есенина). Газета «Бакинский рабочий», 1925, 10 апреля.
45. Рагимова Э. Восприятие С.Есенина в Азербайджане. Темат.сбор.науч. статей, посвященный 100-летию со дня рождения С.Есенина. Баку, «Мугарджим», 1995, стр. 16-17.
46. Рагимова Э.А. О специфических особенностях переводов произведений С.Есенина на азербайджанский язык. Актуальные проблемы изучения литературных связей и художественного перевода. БГУ им. М.Э.Расул-заде. 19.05 – M.05.1992.Баку, «Baki universiteti», 1992, стр.65-67.
47. Селиханович А. Сергей Есенин. Газ. «Бак.рабочий», 1924, 25 сентября
48. Словарь языка Пушкина в четырех томах. Москва, 1956 -1961.
49. Соложенкина С. «Персидские мотивы» сергея Есенина в свете современности. Журнал «Литературный Азербайджан», 1967, № 4, стр.127-136.
50. Тагиева А.Т. Выразительное чтение лирики С.Есенина в педвузе. Тематический сборник научных статей, посвященный 100-летию со дня рождения С.Есенина. Баку, «Мугарджим», 1995, стр.17-18.
51. Тагисой Н. Любовь к поэзии Сергея Есенина всегда жива в Азербайджане// Исаханлы И. Незадаром ему мигнули очи. Есенин в Баку. Баку, Изд-во «Хазар Университети», 2012, стр.11-19.
52. Тематический сборник научных статей, посвященный 100-летию со дня рождения С.Есенина. Баку, «Мугарджим», 1995.
53. Троцкий Л.Д. Памяти Сергея Есенина. Газета «Бакинский рабочий», 1926, 20 января.
54. Турабов С. «За такие милые края!». Газета «Бакинский рабочий», 1975, 1 октября.
55. Турабов С. Азербайджан в жизни и творчестве Сергея Есенина. Русский язык и литература в Азербайджанской школе. Ежемесячный методический сборник. № 10, октябрь. Приложение к журналу «Азербайджан мектеби». Баку, 1978, стр.3-21.
56. Турабов С. Азербайджан в русской поэзии. Баку,«Азернешр», 1964,125 с.
57. Турабов С. Дань великой любви. Журнал «Литературный Азербайджан», 1985, № 10, стр.104-111.

58. Турабов С. Есенин в Азербайджане. Журнал «Литературный Азербайджан», 1959, № 10, стр.99-102.
59. Турабов С. Моя лирика жива... любовь к Родине. Газета «Бакинский рабочий», 1960, 4 октября.
60. Турабов С. Поэтический мир Есенина. Тематический сборник научных статей, посвященный 100-летию со дня рождения С.Есенина. Баку, «Мугарджим», 1995. стр.18-22.
61. Турабов С. Простое слово: друг. Газета «Бакинский рабочий», 1970, 6 октября.
62. Файнштейн Л. Сергей Есенин в Баку. С.А.Есенин. Воспоминания. М-Л., 1926, стр.116-124.
63. Халилов А. «Персидские мотивы» Сергея Есенина и восточная поэзия. Науч.труды. Серия языка и литературы. Издание АГУ им. С.М.Кирова. Баку, 1979, с.32-38.
64. Халилов А. Есенин и Азербайджан. Mərdəkanın qızıl payızı və yazı. Bakı, "Azərbaycan" nəşriyyatı, 1996 s.79-126.
65. Хмурый К. Памяти Сергея Есенина. Газета «Бакинский рабочий», 1926, 3 января.
66. Хромов К. Сергей Есенин в Баку. Газета «Коммунист Сумгaita», 1965, 3 октября.
67. Циклоп. Бакинский день. Поэт Есенин среди студенчества. Газ. «Труд», 1924, 5 октября
68. Цыбин В. Родина-вечно живое. Газета «Молодежь Азербайджана», 1965, 3 октября.
69. Чагин П.И. Сергей Есенин в Баку. «Литературная газета», 1965, 1 октября.
70. Чагин П.И. Сергей Есенин в Баку. Сергей Есенин. Исследования. Мемуары. Выступления. Юбилейный сборник. Под общей редакцией Ю.Л.Прокушева. Москва, «Просвещение», 1967, стр.252-256.
71. Чагин П.И. Сергей Есенин в Баку. С.А.Есенин в воспоминаниях современников: В двух томах. Т-2. Москва, «Художественная литература», 1986, стр. 160-164.
72. Чагина М.А. Встречи с Есениным. Газета «Советская культура», 1980, 7 октября.
73. Чагина М.А. У истоков «Персидских мотивов». Газета «Литературная Россия», 1970, 2 октября.
74. Шарифли Т. «И буйство глаз, и половодье чувств». Журнал «Литературный Азербайджан», 1974, № 10, стр.110-112.
75. Швейцер В. Эподы к портретам. Песня. Журнал «Москва», 1964, №2, стр.183-187.
76. Швейцер В. Песня. Диалог с прошлым. Издательство «Искусство», Москва, 1966, стр.57-71.
77. Шипулина Г. «...Донесу, как счастье, до могилы». Журнал «Литературный Азербайджан», 1995, № 7-12; 1996, № 1-4, стр.142-148.
78. Шипулина Г. «И чувствую сильней простое слово: друг». Газета «Баку», 1983, 15 февраля.
79. Шипулина Г. «Ласковый Урус» незабываем. Газета «Бакинский рабочий», 1998, 22 апреля.
80. Шипулина Г. «Мечтая о могучем даре того, кто русской стал судьбой» (Пушкин и Есенин. Параллели). «Душа в заветной лире...». К 200-летию со дня рождения А.С.Пушкина. Баку, «Мугарджим», 1999, стр.84-120.
81. Шипулина Г. «Поэтическое «я» Сергея Есенина в бакинских стихотворениях лета 1925 года. BSU və Poltava iqtisadiyyat və Ticarət Universiteti. Elmi əsərlər. Birgə nəşr. Bakı, 2012, №1, стр. 134-141.
82. Шипулина Г. «Ты вспомни меня и «Бакинский рабочий». О, Русь, взмахни крылами. Есенинский сборник. Выпуск I. Москва, «Наследие», 1994, стр.162-165.

83. Шипулина Г. «Хорошо бродить среди покоя голубой и ласковой страны...». Тематический сборник научных статей, посвященный 100-летию со дня рождения С.Есенина. Баку, «Мутарджим», 1995, стр.23-27.
84. Шипулина Г. Здесь о тебе сказали «наши». Вестник. Общественно-политическая газета. Ноябрь, 2003, стр.26-27.
85. Шипулина Г. «Я – северный ваш друг и брат» (С.Есенин в Азербайджане). «Современное есениноведение», Научно-практический журнал. Москва, 2007, № 6, стр. 39-52.
86. Шипулина Г. «Я северный ваш друг и брат» (Сергей Есенин в Баку). Журнал «Русский язык и литература в Азербайджане», 2005, № 3, стр.40-51.
87. Шипулина Г. Бакинская Есениниана. Столетие Сергея Есенина. Международный симпозиум. Есенинский сборник. Выпуск III, Москва, «Наследие», 1997, стр.314-326.
88. Шипулина Г. Билексемы-существительные в поэзии Сергея Есенина. «Современное есениноведение», Научно-практический журнал. Москва, 2013, № 25, стр. 91-98.
89. Шипулина Г. Братья Болдовкины и Сергей Есенин. Радуница. Информационный сборник № 5. Материалы 13-х Всесоюзных Есенинских чтений в Орле 27-29 сентября, 1991 года. Орел, 1991, стр.97-110.
90. Шипулина Г. Весна в поэзии Есенина. Тагиевские чтения-2011. Баку, «Мутарджим», 2012, стр.376-383.
91. Шипулина Г. Две вселенных в «Персидских мотивах» Сергея Есенина. Проблемы современной лингвистики (языковые контакты). II Международная научная конференция 22-23 ноября 2007 года. Баку, «Китаб аләми (Мир книг)», 2007, стр.491-494.
92. Шипулина Г. Диалог культур: Персия – С.Есенин – А.Кюрчайлы. Диалог языков и культур СНГ и ШОС в XXI веке. Сборник материалов VI международного форума. Баку, 8-11 ноября 2010 г. Часть II. Москва, ИПК МГЛУ «Рема», 2011, стр.85-92.
93. Шипулина Г. Дом, в котором бывал поэт. Газета «Вышка», 1995, 20 мая.
94. Шипулина Г. Есенин в азербайджанском музыкальном искусстве. Газета «Гюнай», 1995, 7 октября.
95. Шипулина Г. Есенин и Азербайджан. Год 1995-й. Издания Есенина и о Есенине. Итоги. Открытия. Перспективы. Есенинский сборник. Выпуск IV. Международная научная конференция, посвященная 102-й годовщине со дня рождения поэта, 1-2 октября. 1997 г. Москва, ИМЛИ РАН, «Наследие», 2001, стр.261-266.
96. Шипулина Г. Есенин и русскоязычная поэзия Азербайджана на рубеже веков. Есенин и поэзия России XX-XXI веков: Традиции и новаторство. Материалы международной научной конференции. Москва-Рязань-Константиново, 2004, стр.161-174.
97. Шипулина Г. Есенин: диалог с XXI веком. Журнал «Русский язык и литература в Азербайджане», 2010, № 2-4, апрель-декабрь, стр.108-110.
98. Шипулина Г. Есенин: знакомый, незнакомый. Газета «Вышка», 1990, 7 октября.
99. Шипулина Г. Еще одна легенда о жизни Сергея Есенина (Шаганз: Реальность или миф?). Журнал «Литературный Азербайджан», 1992, № 2, март-апрель, стр.121-126.
100. Шипулина Г. Живым приветствием любви. Баку и русские поэты XX в. Вопросы теории и истории литературы. Баку, 1989, стр. 99-141.
101. Шипулина Г. Зарождение «Персидских мотивов». Газета «Баку», 1991, 24 сентября.
102. Шипулина Г. История одного стихотворения. Газета «Баку», 1986, 3 октября.
103. Шипулина Г. Лексикографическое описание служебных слов в поэзии Сергея Есенина. «Современное есениноведение», Научно-практический журнал. Москва, 2012. № 22, стр. 65-73.
104. Шипулина Г. Лексико-семантическое окружение слова «береза» в лирике С.Есенина. Журнал «Русский язык и литература в Азербайджане», 2009, № 3, стр.11-14.

105. Шипулина Г. Миры о смерти С.А.Есенина. Журнал «Литературный Азербайджан», 1990, №11, ноябрь, стр.107-118.
106. Шипулина Г. Миры о смерти С.А.Есенина. Смерть Сергея Есенина. Документы, факты, версии. Материалы комиссии Всероссийского Писательского Есенинского Комитета по выяснению обстоятельств смерти поэта. Москва, ИМЛИ РАН, 2003, стр.254-274.
107. Шипулина Г. Неизвестное выступление Есенина. Газета «Литературная Россия», 1989, 17 февраля.
108. Шипулина Г. Об одном выступлении Есенина. Газета «Баку», 1988, 9 февраля.
109. Шипулина Г. Образ Христа в «маленьких поэмах» Сергея Есенина. Журнал «Русский язык и литература в Азербайджане», 2004, № 2. стр.27-31.
110. Шипулина Г. Он всей душой рвался на Восток. Газета «Азербайджан», 1995, 20 мая.
111. Шипулина Г. Очередные есенинские. Газета «Баку», 1990, 4 июня.
112. Шипулина Г. Первое академическое собрание сочинений классика двадцатого века. Журнал «Литературный Азербайджан», 2003, № 9, стр.69-73.
113. Шипулина Г. Пушкинское влияние в поэмах С.Есенина. Журнал «Русский язык и литература в Азербайджане», 1999, № 1, январь-март, стр.18-23.
114. Шипулина Г. Рядом с Есениным. Газета «Баку», 1982, 10 сентября.
115. Шипулина Г. Сергей Есенин в бакинской прессе 20-х годов. Радуница. Информационный сборник № 2. Материалы 10-х Всесоюзных Есенинских чтений в Липецке 23-24 сентября, 1989 года. Москва, 1990, стр.44-52.
116. Шипулина Г. Сергей Есенин в русской школе Азербайджана. Сергей Есенин и русская школа. Книга материалов международной научно-практической конференции посвященной 107-летию со дня рождения С.А.Есенина, 1-5 октября 2002 г. Рязань, «Пресса», 2003, стр.344-346.
117. Шипулина Г. Сергей Есенин и русская школа Азербайджана. Сергей Есенин и русская школа. Новое о Есенине. Выпуск VII, Москва, 2004, стр. 248-254.
118. Шипулина Г. Слова песня / петь и их производные в поэзии Есенина. Сергей Есенин и искусство. Сборник научных трудов. Серия «Есенин в 21-ом веке», выпуск 2. Москва – Константиново – Рязань, 2014, стр.232-240.
119. Шипулина Г. Словарь языка Есенина. В 5-ти томах. Бакинский Славянский Университет. Баку, «Мутарджим», 2013.
120. Шипулина Г. Словарь языка Есенина. Художественная проза. В 2-х томах. Бакинский Славянский Университет. Баку, «Мутарджим», 2015.
121. Шипулина Г. Уместно ли тут частное расследование? Газета «Бакинский рабочий», 1990, 13 января.
122. Шипулина Г. Частотно-семантическая характеристика предлога в лирике С.Есенина. *Baki Slavyan Universiteti. Elmi əsərlər. Dil və ədəbiyyat seriyası. Baki*, 2011, №2, стр. 66-73.
123. Шипулина Г. Я - северный ваш друг и брат... Журнал «Литературный Азербайджан», 2005, № 11, стр.112-127.
124. Юшин. П.Ф. Сергей Есенин. Идейно-творческая эволюция. М., Издательство Московского ун-та, 1969. стр.9.
125. Яковлев А. Есенин. Газета «Бакинский рабочий», 1925, 30 декабря.

Azərbaycan dilində

126. «Azərbaycan» qəzeti, 1995, 5 sentyabr.
127. Araz M. Yesenin rəngləri. «Ədəb.və İncəsənət», 1974, 6 oktyabr, s.8.
128. Bağırov M.A. İstedadlı şair. "Baki" qəzeti, 2 oktyabr, 1965.

129. Çagin P.İ. Sergey Yesenin Bakıda. "Azərbaycan" jurnalı, № 11, 1965, səh. 114-117.
130. Həsənzadə N. Yesenin – Puşkindən sonrakı Rusiyadır (müəllifə məktub). İsaxanlı İ. Şeir gülüstanının təkrarolunmaz çıçayı. Sergey Yesenin. Bakı, "Xəzər Universiteti" nəşriyyatı, 2010, səh. 17
131. Həsənzadə N. Şairə, şeirə xalq ehtiramı. «Ədəbiyyat və İncəsənət» qəz., 1974, 6 oktyabr, s. 8.
132. Hüseynov Ə. Şairin böyük məhabbatı. "Ədəbiyyat və incəsənət" qəzeti, 2 oktyabr, 1965.
133. Xəlilov Ə. Bir şerin iki tərcüməsi. "Azərbaycan müəllimi" qəzeti, 9 oktyabr, 1985.
134. Xəlilov Ə. Rusyanın ağaçayını. "Kommunist" qəzeti, 2 oktyabr, 1985.
135. Xəlilov Ə. Sergey Yesenin: Mərdəkanın qızıl payızı və yazı. Bakı, "Azərbaycan" nəşriyyatı, 1996. 160 s.
136. Xəlilov Ə. Şairin "Mərdəkan payızı". "Ədəbiyyat və incəsənət" qəzeti, 27 sentyabr, 1985.
137. Xəlilov Ə. Yesenin Azərbaycan dilində. ADU-nun elmi əsərləri. Dil və ədəbiyyat seriyası, № 5, 1975, səh. 17-19.
138. Xəlilov Ə. Yesenin və Azərbaycan. Bakı, Gənclik, 1977.
139. Xəlilov Ə. Yeseninin "Boldino payızı". "Azərbaycan müəllimi" qəzeti, 3 oktyabr, 1975.
140. Xorasanda. "İnqilab və mədəniyyət" jurnalı, № 6-7, 1928, səh. 16.
141. İsaxanlı İ. Şeir gülüstanının təkrarolunmaz çıçayı. Sergey Yesenin. Bakı, "Xəzər Universiteti" nəşriyyatı, 2010, 372 s.
142. Mahmudova Ş.Ə. Əliağa Kürçaylı və poetik tərcümə məsələləri. Filol. üz. fəls. dokt. diss. Bakı, 2009. 137 səh.
143. Məmmədov A. Qətbləri fəth edən şair. "Şərq qapısı" qəzeti, 3 oktyabr, 1965.
144. Muğam ensiklopediyası. Heydər Əliyev Fondu. Bakı, 2008, 215 s.
145. Rus şairləri Azərbaycan haqqında. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1955.
146. Yusifqızı Z. Şərq musiqisinin peyğəmbəri. Bakı, Şərq-Qərb», 2008, 159 s.

İsaxan İsaqanlı

Азербайджанские исследователи Есенина
Резюме

Статья посвящена азербайджанским исследователям жизни и творчества Сергея Есенина. В ней рассматривается деятельность всех исследователей творчества Есенина, со времен поэта до наших дней, в особенности, бакинского периода его творчества, исследуется роль азербайджанских исследователей в изучении творческого наследия поэта.

İsaxan İsaqanlı

Azerbaijani researchers on Yesenin
Abstract

The article covers Azerbaijani researchers on Yesenin. It gives a general overview of scholars from Yesenin's lifetime until the present who have made contributions to the study of his creative works, especially his Baku period. It also explores the roles of Azerbaijani researchers in studying the poet's creative legacy.

Rəyçi: Əfşan Abdullayev
professor